

## INFORMASIYA CƏMİYYƏTİ: ÜMUMİ ANLAYIŞ

## РЕЗЮМЕ

Возникшее в 60-х годах прошлого века в Японии «информационное общество» является таким обществом, где большая часть населения занимается производством, хранением, обработкой и использованием информации используя современные информационно-технологии. Это общество отличается от традиционного общества.

**Ключевые слова** - информационное общество, коммуникация, технологии, средства массовой информации, открытое общество, демократия

## SUMMARY

“The Information Society” that began in Japan in the 1960s is a society where most of the population is engaged in the production, storage, processing, and use of information using modern information technologies. This society differs from traditional society.

**Keywords** - information society, communication, technology, mass media, open society, democracy

Jurnalistikyanın fəaliyyətində ən çox işlənən “informasiya cəmiyyəti” (İC) ifadəsi keçən əsrin 60-ci illərin ikinci yarısında Yaponiyada yaranıb. Informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, müasir informasiya texnologiyalarından istifadə etməklə əhalinin əksəriyyəti informasiyanın istehsalı, saxlanması, emalı və onun istifadəsilə məşğul olur. Informasiya cəmiyyəti digər cəmiyyətlərdən fərqlənir. Bu fərqi siyasi elmlər doktoru Rövşən Mustafayev belə təqdim edir: “İnformasiya cəmiyyətinin ənənəvi cəmiyyətdən fərqləndirən əsas xüsusiyyətlərindən biri bu cəmiyyətdə informasiyanı toplayan, işləyib hazırlayan, saxlayan və lazımlı olduğuda istifadəyə verən xüsusi bölmənin olmasıdır”(2,123). Müəllif bölmə deyəndə əslində informasiya sənayesini nəzərdə tutur. Sənaye cəmiyyəti isə öz cəvikiyi ilə seçilir. Bu cəmiyyətdə insan daim öz üzərində çalışaraq təbiəti dəyişdirmək istəyən qüvvəyə çevrilir. Elə bir qüvvəyə ki, mürəkkəb problemləri həll edə bilsin. Əgər belə demək mümkünsə, informasiya cəmiyyətinin əsas fəlsəfəsi insanların informasiya təlabatını ödəməkdən və onlar arasında kommunikasiya mühiti yaratmaqdan həm də əldə etdikləri informasiyanı ictimaiyyətə çatdırmaqdan ibarətdir. 1995-ci ildə “yeddiiliyə” daxil olan ölkələrin (ABŞ, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada) informasiya cəmiyyəti ilə bağlı xüsusi konfransı keçirildi. Konfrans cəmiyyətin qurulmasına dair ümumi qaydalar hazırlanmışdır qarşısına məqsəd qoymuşdu. Konfransın qəbul etdiyi Baş sənəddə qeyd olunub ki, bəşəriyyət artıq informasiya əsirinə daxil olmaq üzrədir. Informasiya cəmiyyəti isə tək insanların əlaqələrinə deyil, təşkilat strukturlarına da təsir etmək iqtidarındadır. Ənənəvi bərk və qeyri cəviki strukturlar daha müasir, qeyri məkəzləşdirilmiş modellərlə əvəz olunmalıdır. Bu da cəmiyyəti, iqtisadiyyatın funksional qabiliyyətini, xüsusi biznesi, eləcə də dövlət institutlarını xeyli dəyişdirməyə imkan yaradacaq (1,83). Etiraf olunmalıdır ki, global informasiya cəmiyyəti bütün ölkələrdə eyni sürətlə inkişaf etmir. Həm də hər bir ölkənin özünəməxsus xüsusiyyəti olduğundan inkişaf da ona uyğunlaşır. Azərbaycan bu inkişafda qatarın lokomotivi olmasa da, hər halda birinci vaqonudur. Lakin bu o demək deyil ki, Azərbaycan onda olmaça can atmir. Azərbaycanda 1998-ci ildə informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə qanunların qəbulu, 2003-cü ildə “Azərbaycan Respublikasının inkişafı namənə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”nın qəbulu bir daha onu göstərir ki, Azərbaycan İKT-ya önmə verir.

Bəs məqsəd nə idi? Əsas məqsəd yeni kommunikasiya texnologiyalarından geniş istifadə etməklə informasiya cəmiyyətinə keçidi təmin etmək idi. Milli Strategiyada informasiya cəmiyyəti quruculuğunu əsas istiqamətləri bunlardır:

- Global informasiya mühitinin yaradılması.
- Informasiya və kommunikasiya texnologiyalarından kütləvi istifadə edilmisi, sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması.
- İnforsasiyanın əmtəəyə çevriləsi, informasiya və bilik bazının yaradılması və inkişafi.
- Təhsil sisteminin təkmilləşməsi, beynəlxalq, milli və regional səviyyədə informasiya mübadiləsi sisteminin imkanlarının genişlənməsi hesabına peşə və ümumi mədəniyyət səviyyəsinin artırılması.
- Demokratik inkişafın vacib şərti sayılan vətəndaşların sosial təsisatların metbuat alması, onu yaymaq və istifadə etmək kimi hüquqlarını təmin edən mühitin yaradılması.

Dünyada informasiyanın əhəmiyyəti getdikcə artır. Biz bunu Azərbaycanın da timsalında aydın hiss edirik. Respublikada informasiya cəmiyyəti qurulması istiqamətində xeyli iş görülür. Azərbaycan Prezidentinin 20 sentyabr 2016-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının hazırlanmasında “beynəlxalq təcrübə, texnoloji yeniliklər və inkişaf meylləri nəzərə alınmış, vətəndaş, cəmiyyət, dövlət prioritetləri və onların informasiya cəmiyyətinin imkanlarından səmərəli istifadəsi əsas götürülmüşdür”(6). Keçən əsrin sonlarında Azərbaycan müstəqillik qazandıqdan sonra KİV-in sürəti inkişafı nəticəsində demokratik dövrlər tədricən bərpa olmağa başlıdı. Demokratik dövrlərlə səykənmədən inkişafı nəil olmaq mümkün deyil. Amerika alimi Robert Dahlın təbliğində desək, demokratiya öz vətəndaşları üçün qeyri-demokratik sistemlərin vermədiyi və heç vaxt verə bilməyəcəyi hüquq və azadlıqlara zəmanət verir. Rus tədqiqatçısı Y.P. Proxorovun fikrincə “demokratik əsaslarla fəaliyyət göstərən ölkədə jurnalistikannın inkişafı insanın informasiya hüquqlarını təmin edən açıq cəmiyyətə apardır”(5,143). Açıq cəmiyyət isə elə bir informasiya cəmiyyətidir ki, “sosial teyinathlı informasiya təkcə siyasi élitəyə və ya nəhəng korporasiyalarla deyil, həm də maliyyə, sosial statuslarından asılı olmayaq bütün sosial qruplara aid olur”(4,24). Deməli, kütləvi informasiya prosesləri cəmiyyətin demokratikləşməsi üçün əsasdır. Tədqiqatçı alim Tofiq Yusifov yazar ki, cəmiyyətin demokratik prinsiplərlə idarə olunmasının tərəfdarları kimi çıxış edən mütərəqqi dövlətlər “açıq cəmiyyət” ideyasını əsas götürürler. Açıq cəmiyyət qapalı cəmiyyətdən fərqli olaraq tələb edir ki, demokratiya vətəndaşların yalnız seckilərdə sərbəst səs vermek imkanı olmaqla mahdudlaşmasın, demokratianın inkişafı üçün hər bir fərd, hər bir vətəndaş ölkənin problemləri və siyaseti ilə bağlı aparılan müzakirələrdə azad iştirak etmək imkanına və hüquqlarına malik olsun (3,26). Hər il bir qayda olaraq mayın 17-də Ümumdünya Informasiya Cəmiyyəti günü qeyd olunur.

“İnformasiya Cəmiyyəti Günü”nün əsas məqsəd və əhəmiyyəti internetdən və informasiya –kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyət və ölkələrə verdiyi imkanlar, eyni zamanda rəqəmli fərqliliyin aradan qaldırılması ilə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək göstərməkdir.

Hazırda cəmiyyətin informasiyaya olan tələbatı indiki qədər aktual olmayıb. Bu da onuna bağlıdır ki, dünyada baş verən ictimai-siyasi hadisələr, dövlətlərin diqqət yetirdiyi əsas problemlərdir. Yaşadığımız informasiya cəmiyyətində informasiyanın həlliçisi əhəmiyyətə malik olmalıdır. KİV-in əsas vəzifəsi isə cəmiyyətə obyektiv, qərərsiz informasiya çatdırmaqdır.

## ƏDƏBİYYAT

1. Informasiyalı cəmiyyət: azadlıqlar, qadagalar. Bakı, 2002
2. Mustafayev R. İnformasiya cəmiyyətinə drogu. “Dirçəlis XX əsr” jurnalı, 102-103, 2016
3. Yusifov T. Açıq cəmiyyət və mətbuat. Bakı, 2012.
4. Горохов В.М, Гринберг Т.Е. Гуманизация массовых информационных процессов в рамках открытого общества. Вестн. МГУ, серия “Журналистика” 2003
5. Прóхоров Е.П. Введение в журналистику. М, 2000
6. “Azərbaycan” qəzeti, 21sentyabr 2016